

# Şərəfli bir ömür qoyub gedirəm...



Mən şair Vəqif Məmmədovu çıxdan...  
lap çıxdan tanıram, düz qırx il bundan öncədən... Bir şair kimi... Şəru rayonunda çıxan "İşqılı yol" qəzətinin səhifəsində çap olunan şeirlərindən... Özünü isə "Şərur qənəcləri" ədəbi dərnəyinə ayaq açıdıqın gündən şəxsən tanıdım və getdikcə həm gözəl bir şair kimi, həm də səmimi bir insan kimi sevdim.

*Cubuq "atlarını" çapan dostlarım,  
Yığışın bir yera, mən də gəlmisəm.  
Nanə qoxusuna, yarpız atrınə,  
Ana qayğısına - kəndə gəlmisəm.*

"Yaşadacaq bu yol məni" adlı ilk kitabı çap olunduğu zaman onun bu uğuruna sevinənlərdən biri də mən oldum. O zamanlar Şəru rayonunun Dəmirçi kənd orta texnikipeşa məktəbində Azərbaycan dili-ədəbiyyatı müəllimi işləyirdim. Vəqif müəllimi məktəbə dəvət etdik, onunla adına layiq və yaddaşlara yazılışı bir görüş təşkil etdik.

*Tufan küləkdən haqlı,  
Xəlbir əzləkdən haqlı,  
İblis mələkdən haqlı,  
Nə deym sənə, dünyə?*

-deyən Vəqif müəllimi erməni işgalçılari-nın torpaqlarımıza hücum etdiyi zamanlarda - Sədərək kəndinin ağır günlərində də, 1990-1993-cü illərdə də bir er kimi eli silahlı döyüş meydanında, səngərlərdə gördüm.

*Düşəndə taleyin soyuq qışına,  
Əslini, köküñü dananlar da var.  
Dönüb od içində simurq quşuna  
El üçün şam kimi yanınlar da var.*

Şair qardaşının sözü ilə əmeli, əmeli ilə sözü həməhənglik təşkil etdiyindən ki, o, xalqın sevimlisi idi. Özünün dediyi kimi:

*Mənəni axtarma əsrərə, ildə,  
Zəhmətsiz keçibəsə, eyləmir kömək.  
Qədrin, qıymətin ucasa eldə,  
Sən elə vətənə gərkəsən demək.*

Elə buna görədir ki, Vəqif Məmmədovun poeziyasında doğulduğu torpağa, Vətənə sevgisinin bariz ifadəsini, sədə və səmimi bir dillə poetik laylasını görürük və sevirik.

*Oğuz diyarıdır, qopuzun, sazin  
Adını yaşıdan yüz qalası var.  
Cəlilin, Cavidin, Məmməd Arazın  
Bu ulu torpaqda söz qalası var...*

Ustad xalq şairi Məmməd Arazın yaradıcılığı min bir lələ, gövhərlə dolu olan bir bulaqdır. Odur ki, bu gün sinəsinə döyən hansısa bir şair çətin tapılar ki, o bulaqdan su içməmiş, şəhdi-şirəsindən dadmamış ola... Vəqif Məmmədov da həmçinin...

*Azərbaycan havası nur, suyu nur.  
Azərbaycan baharı nur, yayı nur.  
Azərbaycan nur selində yuyunur,  
Ülviləşir yaddaşlarda qalmağa,  
Belə yerdə nə var şair olmağə.*

*Azərbaycan yarı nəğmə, yarı söz,  
Hər qarışı yarı torpaq, yarı söz.  
Bir diyar ki, vari halal, vari düz,  
İstəyi yox yaddan tikə almağa,  
Belə yerdə nə var şair olmağə.*

Onun lirikasında Vətənə məhəbbət mövzusu daha böyük yer tutur. Şairin qəlbində olduğu kimi, yaradıcılığında da Vətən sevgisi sənsiz dərəcəde sarsılmazdır. Hər dəfə oxuduğu adama elə gelir ki, sanki bu şeirlər yazılmayıb, onun içində axıb gelir, axa-axa, doğula-doğula da ülviləşir.

*Ürəyimsiz ağlamıram, gülmürəm,  
Har istəyim ürəyimdə birləşir.  
Böyükmüdür, kiçikmüdir, bilmirəm,  
Ürəyimə təkcə Vətən yerləşir.*

Bu Vətənpərvər şair işgal olunmuş torpaqlarımızın ağrısını öz ağrısı kimi qəbul edir və özünüküləşdirir. Bu ağrıları, acıları da zaman-zaman kövək bir dillə qələmə alır.

*Qəminə qışlanın,  
Haqq deyib asılanın.  
Torpağı basılanın,  
Gözündən qəm töküldər.*

Onun hər misrasında, hər beytində, hər bəndində lirik duyğularının, felsəfi düşüncələrinin çarpıntı ahəngi duyulur. Eyni zamanda ritmik mübarizlik ahəngi... İlk olaraq işğal olunan Kərkı kimi kəndimizin, Göyçənin, Zəngəzurun, Qarabağın-Laçının, Şuşanın, Kelbecərin, Ağdamın, Cəbranın, Məhəz elə bu sadəliyi

yılın, Füzulinin, Zəngilanın, yəni itirilmiş torpaqlarımızın dərdinə ağlı deyən şair yazdı.

*Ela bil tilsimə, daşa düşübdü,  
Kədər sevinc ilə qosa düşübdü.  
Könlümə bir az da Şuşa düşübdü,  
Torpaq, Vətən hara - əsirlik hara?  
Mütləq döñəcəyik o torpaqlara.*

Qəlbindəki bu cür ali vətəndaşlıq hissəri ustalıqla qələmə alan şair oxucusunun da qəlbində vətəndaşlıq duyğularını oyatmağı can atır. Vətən sevgisini, yurd sevgisini, torpaq sevgisini qaldıra bildikcə ucalara qaldırır.

Hər bir şairin öz yaradıcılıq yolu, öz yaradıcılıq manerası olduğu kimi, Vəqif müəllimin də özünəməxsüs yaradıcılıq əsləbulu vardır. Çünkü o, gördüyü hər bir həyat həqiqətlərini yalnız və yalnız öz ürek süzgəcindən keçirdikdən sonra onlara poetik bir doma geyindirir. "Aci" şeirində olduğu kimi.

*Namus ləkəsi,  
Ögey ana səsi.  
Təmənnətlə kömək.  
Dost matəmində verilən yemək.  
Övlad itkisinin dadi.  
Ana fəryadı...*

Nə qədər yiğcam, ləkonik bir dillə, bədii boyalarla əks olunan poetik lövhədir.

*Şərə salmaram meyil,  
Haqq işə yol alarəm  
Qanmaza ağa deyil,  
Qanana qul olaram.*

- deyən Vəqif müəllim bu misraları ilə bir insan kimi nə qədər sadə və səmimi olduğunu açıb göstərir. Məhz elə bu sadəliyi

və səmimiyyəti ilə ürəklərdə özünə taxt qurur, bir şəxsiyyət, bir şair kimi böyükür, ucalıqlara qalxır.

*Təbiət rəngbərəng boyaya üstündə...  
Sənən ocaqlarda köz qalacaqdır.  
Xınası islanaq qaya üstündə,  
Kəklik ayağından iz qalacaqdır.*

*Bir az yorğun idin, bir az da xumar,  
Dünya sırr sandığı, açmaq olmayır.  
Dünyanın qəribə təzadları var,  
Alin yazısından qaçmaq olmayır...*

Cağdaş poeziyamızda öz adı, öz imzası ilə sayılıb seçilən Vaqif Məmmədov şeiriyyətılı ürəklərə çox asanlıqla yol tapa bilir, oxucusunu öz dünyasından alır, düşüncələrə sövq edir, söz-söz oxucusunun qəlbini, könlünə hakim kəsилir.

*Havam da, suyum da, çörəyim də sən,  
Qəlbimdə çox sənli xatıram yatır.  
Uzaqda deyilsən, ürəyimdəsən,  
Nə ünüm yetişir, nə əlim çatr.*

Onun şeirlərində hisslerin, duyğuların emosional cazibə gücү nə qədər təsirli olsa da belə, sözün mənə yükünü, poetik sanballını bir o qədər də artırır.

*Yalan uydurdular, şər atdilar ki,  
Böhtana düşənlər kirişə bilməz...  
Ancaq unutdular, unutdular ki,  
Yalan ayaq tutar, yeriyə bilməz.*

Vaqif Məmmədov dünyanın harasında olursa-olsun, öz soyuna, köküne bağlı oğul kimi soyu, kökü ilə iftixar duyan bir şairdir. Türk dünyasının çox hissəsini gəzən bir insan olduğundan türk torpaqlarını şeirlərində sevə-sevə vəsf eyləyir, köks dolusu o yerdən söz açır, Dədə Qorqud yurdlarını -

Oğuz yurdalarını döñə-döñə, böyük bir ilhamla, məhəbbətlə tərənnüm edir.

*Ozandımı, aşiqdımı?  
Ahildimi, uşaqdımı?  
Göydən gələn işiqdımı?  
Dədə Qorqud boyalarında.*

*Sal qayada bitən durur,  
Əsrərəndən ötən durur.  
Bütövəcə bir Vətən durur,  
Dədə Qorqud boyalarında.*

Vaqif Məmmədov böyük məharetə, sənətkarla layiq bir ustalıqla şeirlərində öz həyat yaşıntlarını ana dilimizin incəliklərindən ince bir şəkildə istifadə etməklə qələmə almağı bacaran bir şairdir. Bunun əksini parlaq boyalarla "Nəsihət" şeirində görürük.

*Xirmanın buğdasız, dənsiz olanda,  
Dərələr dumansız, çənsiz olanda,  
Məni itirəndə, mənsiz olanda  
Həsrəti içində boğ, boğa bilsən.*

Bu gün şair qardaşım Vaqif Məmmədov aramızda olmasa da özündən sonra iftixar doğuracaq böyük bir edəbi irs və bir də ən yüksək insani keyfiyyətlərini miras qoyub gedib. Elə buna görə də inamla demək olar ki, ey ustاد, sən bizimlə birgə olacaqsan. Həyat kredomuza çevirdiyimiz bir şeiri ilə də fikrimə son nöqtəni qoymaq isteyirəm:

*Kimsənin yazıçı gəlməsin mənə,  
Sanmayıñ qəlblərə dəyib gedirəm.  
Atımı sürmədəm dumana-çənə...  
Şərəfli bir ömür qoyub gedirəm...*

*Ələsgər Talıboğlu  
Şair-publisist,  
"Məmməd Araz" mükafatı laureati*